



■ **Səbuhi İSRAYIL**

YOXDU

Ömrüm-günüm ilmələndi,
Gözüm yaşla düymələndi.
Ovcumda nifrat gölləndi,
Bir sızmağa yeri yoxdu.

Həsrətim telə yixildi,
Gileyim dilə yixildi.
Bəxtim də elə yixildi,
Qalxmağa təpəri yoxdu.

Günlər təzə, istək həmin,
Kədər döyən pəncərə min,
Hər açılan pəncərənin,
Meh əsən səheri yoxdu.

Bu dərdlə az göynət məni,
Dünya, dərdə öyrət məni.
Sətir-sətir göyərt məni,
Deməsinlər xeyri yoxdu.

NİŞAN

Bulud gözlərindən sevinc daması,
Torpaq yanağına süzüldü onun.

Sayışan uluzlar qızıl sırgası,
Səma qulağına düzüldü onun.

Günəş-təbəssümü qız dodağının,
Donuna ətir tək çiləndi bahar.
Taxıl barmağına göy qurşağıını,
Dünyanı kiməsə nişanladılar.

BAHAR

Quzeylərdə xəyalımın qar izi,
Güneyləri ümidi mi göyərtdi.
Minib çən atını mürgülü bəxtim,
Zirvələrdən dərələrə səyirdi.

Nənəmin bəzəkli xalça ipləri,
Dağların döşündə qarışq düşüb.
Qizardı arzumun gündoğan yeri,
Könlümə dünyayla barişq düşüb.

Düymələndi ağacların yaxası,
Yaylaqların gözündə yurd həsrəti.
Yaşillaşdı yerin meşə “çuxası”,
Sellər dağ çayının bahar şerbəti.

Gözümdə, könlümədə şeir yuxusu,
Qəlbimdə misralar haray qopardı.
Alıb dimdiyinə şeirimi quşlar,
Bu səher bahara salam apardı.

ÇİXDI

Əlim əllərindən üzüldü yazın,
Eşqim bu sevdanın qışına çıxdı.
Qəlbimə yük olmuş ağrım, əzabım,
Axırda gözümün yaşına çıxdı.

Həsrət ürəyimə qışlan ləkə,
Silinsə, odunla silindi bəlkə.

Bəxtimin üstündə donuxan kölgə,
Bir qərib vüsalın tuşuna çıxdı.

Əydi qamətimi bu dərdin yükü,
Qazancım kinayə sözlərindəki,
O qədər üz verdim bu hicrana ki,
Bir gündə dən olub başıma çıxdı.

KƏNDİMİZƏ GEDƏN YOL

Açıb əllərini köhnə dost kimi,
Sabaha addımım başlanır ordan.
Üstündən adlayıb illərin qəmi,
Keçib əsrlərin tufanlarından,
Kəndimizə gedən yol!

Mənim sərt dözümüm, mənim qeyrətim,
Həyata açılan qapılarımdır.
Həvəsim, ilhamım, eşqim, cüretim,
Sonu görünməyən arzularımdır,
Kəndimizə gedən yol!

Cahanı ovcura alan bir istek,
Siğmaz könüllərin şeriyətinə,
Siğınib qayğısız, körpə uşaqtək,
Bir ana torpağın məhəbbətinə,
Kəndimizə gedən yol!

Ötəndə durnalar başının üstdən,
Saçına bir ləlek taxılasıdır.
Şair təbiətin torpağın üstə,
Yazdığı şeirdən bir misrasıdır,
Kəndimizə gedən yol!

Elə ki, şəhərə üz tuturam mən,
Dalıb xeyallara arxamca baxar.
Torpaq sinəsində, daş sinəsində,
Məndən girov kimi qəlbimi saxlar.
Arxamca qıvrılıb yellənən əldir,
Qəlbimi kəndimə bağlayan teldir,
Kəndimizə gedən yol!

SÖZ

23